

Nəzirə Vidadi qızı Şalbuzova
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
kiçik elmi işçisi
E-mail: nezreshalbuzova@gmail.com

QUBANIN QRIZ KƏNDİNİN MADDİ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN TƏDQİQİ

Açar sözlər: qrız, Əbu Müslim məscidi, pirlər, yataqlar, qazmalar

Ключевые слова: грыз, мечеть Абу-мусульман, пирит, кровати, дрели

Key words: gryz, Abu Moslem mosque, pyrites, beds, drills

Əksəriyyəti azərbaycanlılardan ibarət olmaqla bir sıra milli etnik qruplardan: udilər, ingiloylar, qrızlar, xinalıqlar, buduqlar, tatlar, təlşələr, ləzgilər və digərlərindən təşkil olunmuş, polietnik tərkibə malik olan Azərbaycan dövləti zəngin maddi-mədəniyyətə malikdir. Maddi mədəniyyət isə xalqın kimliyini sübut edən ən əsas amillərdən biri hesab olunur. Bu baxımdan Azərbaycan etnoqrafiyası qarşısında duran ən mühüm problemlərdən biri də maddi mədəniyyət abidələrinin tədqiqi hesab edilir. Yəni, hər bir xalqın etnik tarixi ilə maddi mədəniyyət abidələri bir-birilə sıx bağlı olur. Tədqiqatçı Arif Mustafayev “İngiloyların maddi-mədəniyyəti” adlı tədqiqat əsərində maddi mədəniyyətin araşdırılmasını xalqın etnik tarixinin bir çox qaranlıq məqamlarının aydınlaşdırılmasına kömək edən olduqca mötəbər və təkzib olunmaz informasiya olduğunu qeyd edir. (1, 3)

Şahdağ etnik qrupları da tarixən formalılmış qədim maddi mədəniyyətə malikdir. Bu xalqlardan biri olan qrızlılar isə istər maddi mədəniyyətinə görə, istərsə də zəngin abidələrinə görə seçilir. Qriz kəndi Qudyal çayının sol sahilində, hündür dağ zirvəsində, daşlı-qayalı bir yerdə salınmışdır. Yaşayış evləri məzarlıqlarla əhatə olunmuşdur. Qriz kəndi ilə Cəg kəndi arasından keçən çayın adı Ceydar adlanır ki, həmin çay da Qudyalçayın bir qoludur, eyni zamanda həmin ətrafda Ceydar yer adı da mövcuddur. Qrizdəhnə yolunun başlangıcında Qudyalçay daş qayası yarib keçir. Elə həmin yerdə kəndlərin əhalisinin “Minarə” adlandırdıqları bir yer vardır. Minarə həm də təbii körpü rolunu oynayır. Qeyd edək ki, Qudyal – dörd yal mənasını verir. “kud” ləzgi dilində 4 rəqəmini ifadə edir, qrız dilində də yuq'ud mənasında işlədir. Yəni dörd təpədən aşır gələn yal mənasını verir.

Müxtəlif məhəllələrdən, əqrabalardan təşkil olunmuş kənddə hər əqrəbanın qəbri də öz həyətində yerləşmişdir. Vaxtı ilə qala şəklində olmuş qrızın əhalisi düşmən hücumlarından qorunmaq məqsədilə qala divarları içərisində evlər inşa etmiş, lakin əhalinin sayı artıraqça və kənd böyüdükcə əhalı qalanın kənarında da məskən salmağa başlamışdır. Hal-hazırda da həmin qalanın qalıqları kəndin ərazisində mövcuddur. Qriz kəndi müdafiə olunmaq, qorunmaq

üçün seçilmiş bir yer kimi diqqəti cəlb edir. Kəndin iki tərəfi qala ilə, digər iki tərəfi isə təbii qayalıqlarla əhatə olunmuşdur. Həmin qala ərazisi təxminən 5 ha yaxın bir ərazini əhatə edir. Maddi mədəniyyətin əsas elementlərindən olan yaşayış evləri qrızda sistemsiz şəkildə tikilmişdir. Qrizlilar məskunlaşdıqları coğrafi şəraitə, ərazinin təbiətinə uyğun olaraq yaşayış evləri inşa etmişlər. Ev inşaatında vaxtilə çay daşlarından istifadə etmişdilər. Yerli ustalar tərəfindən inşa edilmiş evlərin tikilməsində qohum-qardaşın köməyindən istifadə olunmuşdur. Hətta bununla bağlı olaraq vaxtilə burada “Tiratdı” adlı adət də olmuşdur. Kənddə hər kimin evi tikilərdən təmmənasız yerli kənd kişiləri həmin şəxsin evinin tikilməsinə kömək etməyə gedərdilər. Bu adət Şahdağ xalqları arasında geniş yayılmış və hazırda da qorunub saxlanılan bir ənənədir.

Qriz kəndinin ən qədim abidələrindən biri olan Əbu Müslim məscidi də qala daxilində hündür bir yerdə tikilmişdir. Həmin məscid tam şəkildə bu günümüzə qədər gəlib çatmasa da, bir çox hissəsi qorunub saxlana bilinmişdir.

“Əbu Müslim məscidi adı ilə Quba rayonunun Xinalıq, Qriz və Cek kəndlərində mövcud olan ibadət ocaqları vardır. Quba rayonunun Xinalıq kəndində yerləşən məscid, deyilənə görə, Abbası Xilafətinin banisi Abbasın məşhur sərkərdəsi Əbu Müslim əl-Xorasani tərəfindən təxminən VIII əsrədə tikdirilib. Ehtimal olunur ki, həmin sərkərdə Azərbaycanın hakimi olmuşdur. Məscid keçmiş SSRİ dövründə anbar kimi istifadə edilsə də, hazırda yerli əhali tərəfindən əvvəlki halına gətirilmişdir. Bu məsciddə hazırda kənd camaatı cümə namazlarını qılır. Xinalıqdakı Əbu Müslim məscidinin ağac sütunları oyma üsulu ilə müxtəlif formalı nəbatı motivlər və göl təsvirləri ilə bəzədilmişdir. Məscidin girişində, sağ tərəfdə 2 metr yüksəlikdə yerləşən 2 müxtəlif daş üzərində “runi” yazıları həkk olunub. Yazıların təqribən III-VIII əsrlər arasında yazıldığını ehtimal etmək olar. Yazilar tam olaraq tərcümə olunmasa da, təxminini mənası Güñəşin doğması və yeni tarixin başlanması mənasını daşıyır. (2, 9)

Xinalıqda yerləşən Cümə məscidində girişdə rast gəlinən runi yazıları tam oxunmasa da bizə bu abidənin islamdan əvvəl də ibadət yeri olduğunu söyləməyə əsas verir. Belə ki, burada antik dövrdə günəş inancını yerinə yetirən albanların məbədi yerləşmiş, ərəblər əraziyə gəldikdən sonra həmin alban məbədi məscidə çevrilmişdir. Qeyd edək ki, eyni işarələrə Qriz və Haput kəndlərindəki qəbir abidələrinin üzərində də rast gəlmək mümkündür. Tədqiqatçıların bəzisi bu işarələrin alban əlifbası ilə oxşarlığını qeyd edir. “Digər Şahdağ yaşayış məntəqələrində olduğu kimi Cek kəndində də xeyli sayda, təqribən 25-dən çox qədim ziyarətgah və dini ibadət yerləri qalmaqdadır. Kəndin ən qədim ibadətgahlardan olan Əbu Müslüm məscidinin tikintisi islam dininin Azərbaycanda ilk yayılma mərhələsinə VII-VIII əsrlərə aid edilir. Lakin bu ibadətgah həm arxitekturasına, həm də tərtibat elementlərinə görə ənənəvi məscidlərdən fərqlidir və islama qədər olan qədim inancların, xüsusilə də Günəş kultu ilə bağlı bir sıra elementləri qoruyub saxlamışdır. Sildirüm qayaların üzərində inşa edilmiş tikilinin üzərindəki ornamentlərdə Qafqaz Albaniyası xalqlarının hələ xristianlıqdan öncə tapındıqları xalqlarının hələ xristianlıqdan öncə tapındıqları Günəş kultuna aid sakral işarələrə rast gəlinir. Bu elementlər həmin tikilinin bənzəri olan və eyni adı daşıyan Xinalıq və Qriz məscidlərində də vardır. Etnoqrafik araşdırımlar bu ibadətgahların vaxtilə qədim Günəş məbədlərinin üzərində inşa

edildiyini söyləməyə əsas verir. (3, 142-143) Qızda yerləşən Əbu Müslim Məscidinin giriş hissəsində də, qapının yuxarısında müxtəlif formalı işarələr var. Günəşə oxşayan rəmzlər bu tayfanın güclü olmasından, altı istiqamətli rəmz isə İslamdakı.4 istiqaməti və yuxarı–aşağı istiqaməti bildirir. Həmin məscidin də Abbası Xilafətinin banisi Abbasın məşhur sərkərdəsi Əbu Müslim Əl Xorasani tərəfindən inşa edildiyi söylənilir. Kənd əhalisi həmin məscidi yenidən bərpa etmək istəyir. Bu gün isə Qız kəndində yerli qız kənd sakinin şəxsi hesabına tikdirilmiş Hacı Əbdürəhman məscidi fəaliyyət göstərir. Həmin məscid Hacı Əbdürəhman adlı kənd sakini tərəfindən tikildiyinə görə həmin şəxsin adını daşıyır.

“Qız kəndində 4 məscid və yerli mollaların dərs keçdiyi 2 mədrəsə olmuşdur. Mədrəsələrdə 1900-1930-cu ilə kimi molla Halipirmurad Əfəndi təmənnasız dərs demişdir”. (4, 7) Qeyd edək ki, hər əqrəbanın özünün məscidi olmuşdur və hər əqrəba öz məscidində namaz qılışdır.

Azərbaycanın digər yerlərində olduğu kimi Şahdag kəndlərində də islama-qədərki adətləri özündə saxlayan ibadət yerləri mövcuddur. Adətən həmin ibadət yerləri, ziyarətgahlar keçmişlə bu gün arasında körpü yaradan bir sərvətdir və xalqın köhnə dünya görüşünün izlərini əsrlər boyu özündə qoruyub saxlayır.

Bunlardan dəri xəstəlikləri, diş ağrısı və digər ağrırlara görə ziyarət olunan Xıdır Nəbi, Qüllə, Cabbar baba, Mohuc baba, Şixşalbuz baba və Babadılım kimi ziyarətgahları misal göstərmək olar. Adlarını pirlərə verdikləri bu şəxslər vaxtilə həmin kəndlərdə yaşamış, xalq tərəfindən seçilib xüsusi hörmət qazanmışlar. Vəfat etdikdən sonra isə yerli əhali onların qəbirlərini pir kimi qəbul etmiş və müqəddəs hesab etmişlər. Kitabələrdə əsasən “mürşüd” mənasında işlənmiş ərəbcə “şeyx”, “həzrət”, farsca “pir”, azərbaycanca “baba”, “ağa” sözləri böyük ruhani alımlərə, sosial-mədəni-ideoloji mərkəzlərin rəhbərlərinə verilən ləqəblər idi. Adətən, bu müqəddəs tikili komplekslərində alim, ruhani və yaxud təriqət başçısının öz zaviyəsi olurdu. (5, 8)

Şahdag xalqlarının hər birində maddi və mənəvi mədəniyyətin ənənəvi xüsusiyyətlərini günümüzə qədər qoruyub saxlayan hər bir ailə birliyi öz müqəddəs məkanına sahib idi. Azərbaycanda hər yerdə olduğu kimi, burada da müqəddəs yerlərin adına baba sözü əlavə edilir. Misal üçün, Xinalıqda Cabbar baba, Şix Şalbuz baba, Şix İsrafil baba, Muğan baba və Hapıtda Babadili, Qızda isə Pir Cəlal baba kimi atalarının müqəddəs ruhu ilə əlaqədar çoxlu müqəddəs yerlər var. (5, 98)

Bu cür müqəddəs yerlərdən biri də Qız kəndin yaxınlığında Bab bəy – Bab ata (Pir Qirim Şam baba) və Pirəcəlal türbəsidir. Bab bəy (baba) pirə (müqəddəs yerə) yazılı ədəbiyyatda Pir Qirim Şam bəy (baba) da deyirlər. Ehtimal edilir ki, Qız soylarından olan Qirimər soyu elə Pir Qirimla bağlıdır. Vaxtilə yerli camaat həmin pirə əsasən yağışın yağması üçün gedib dua ediblər.

Pircəlal bəy – Pircəlal baba piri və məqbərəsi dövrüşlər soyundandır. Süleyman bəy – (bəy tituluna malik yeganə Qızlı bəy) Dövrüşlər soyuna mənsubdur. Pirəcəlal baba Süleyman bəyin ulu babasıdır. Dövrüşlərin Xaçmazın Hacı qazma kəndində və Qızda gözəl imarətləri olmuşdur.

“Bu bölgədə Pirə Cala baba ziyarətgahı kimi tanınan yerdə hər zaman çoxlu at nəli olardı. Buna görə də bura çox zaman Nal piri də deyirlər. Əhalinin

söylədiyinə görə, Qızız ərazisi çətin keçilən olduğu üçün burada tez-tez atların nali düşərmiş, Qızız kəndində də keçmişdə nal çox baha və tələbat olan bir əşya olduğu üçün yollarda təpişən nallar bu pirlərə gətirilib qoyulmuş ki, ehtiyacı olan götürsün. Bu pirdə yüzlərlə belə at nali var. (6, 174)

Bundan əlavə Qızız kəndində Ramazan baba, Pir İsa baba, Pirəmövcud baba, Hacı Məhəmməd bəy baba, Dövrüş Məhəmməd baba, Mağıl pir, Qırmızı pir, Hacıxəmməd baba, Bir ayaqlı pir və Veysəlqarəl baba kimi pirlər mövcuddur.

Qırmızı pirdə türk əsgərinin qəbri yerləşir. Döyüsdə iştirak edən türk əsgəri həmin ərazidə vəfat etdiyi üçün yerli əhalisi əsgəri orada dəfn edib. Həmin gündən əhalisi oranı pir kimi qəbul etmişdir.

Qızız kəndində bir at qəbri də var ki, qızılırlar ilk öncə bayramlarda həmin qəbri ziyarət edirlər. Bu at yeddi dəfə Məkkəyə gedib qayıtdığı üçün öləndən sonra atın sahibi onu kəfənləyib kəndin içindəki “Sürumey” adlanan düzənlidə dəfn etmişdir. Həmin at üç dəfə sahibini, daha sonra isə kənd camaatını Məkkəyə aparıb gətirmişdir.

Kəndin ətrafında əkinəcək üçün yararlı sahələr çox az olduğundan burada torpaq sahələri dərə-təpədən, yamac və daşlıqlardan ibarətdir. Buna görə də Şahdağ xalqlarının hamısı əsasən maldarlıqla, əsasən də qoyunçuluqla məşğul olmuşlar. Bu da təbii olaraq onların məskunlaşdırıldığı ərazinin, yaylaqların zənginliyi ilə bağlıdır. Maldarlığın, qoyunçuluğun inkişafı üçün vacib olan amillərin mövcudluğu, kəndin ətrafında əkinə yararlı sahələrin çox az olması əhalinin təsərrüfatın bu sahəsindən (yəni maldarlıq, qoyunçuluq) geniş istifadə etməsinə imkan yaratmışdır. “May ayından başlayaraq oktyabr ayınınə əhali bu yaylaqlarda qoyun və mal-qarasını bəslər, süd məhsullarını emal edər, payızda soyuqların düşməsi ilə elaqədar tədricən qışlaqlara köçərdilər”. (7, s.188)

Son dövrlərədək Şahdağ xalqları arasında, eləcə də qızılarda az qoyunu olanlar birləşərək mal qarasını, qoyununu etibar etdikləri bir nəfərə etibar edər, başçı seçərdilər və öz qoyunlarını onun sürürlərini qatarlırlar. Həmin şəxs isə qışlaqda və yaylaqda etibar edilən etimadı doğrultmağa çalışardı. Həmin şəxsə Sərkər deyilərdi ki, sərkər da qızız dilində “sar” - 1, “kar” isə iş deməkdir. Yəni bir nəfərin rəhbərlik etdiyi iş mənasını verir. Hal-hazırda da qış ayları düşən kimi ailənin müəyyən qismi yataqlara gedərək mal-qara saxlayırlar. Qızızda bu cür yataqlar, mağaralar indi də mövcuddur. Qızız dilində mağaraya çcarə və ya oqan deyilir. Bu cür mağaralara, yataqlara misal olaraq Səngəl çcarə, İmamqulu çcarə, Məhəmməd çcarə, Cami çcarə, Bayramqulu çcarə, Quran oqan, Cəhxud oqan, Məstərgah çcarə, Güldərə çcarə, Caf çcarə, Qaragirvə, Ağgirvə, Eyra çcarə, Cəhxud oqan, İsif oqan, Mahərif çcarə, Eyra çcarə, İsif oqan və s. kimi adlarını çəkmək olar. Əhali həmin mağaralardan mal-qaranı qardan, yağışdan, təhlükəli vaxtda isə uşaqları, qocaları düşmən hücumundan qorumaq məqsədilə istifadə ediblər. Həmçinin Qızızda müxtəlif qazmalar vardır ki, həmin qazmalardan da eyni məqsədlə mal-qara, qoyun-quzunun qışlaması üçün istifadə edilmişdir.

Təbii ki, hər bir xalqın tarixi, qədimliyi onun abidələrində qorunub saxlanılır. Keçmişin yadigarı olan abidələrin araşdırılması, qorunması vacib məsələlərdəndir. Qızılara aid maddi mədəniyyətin araşdırılması isə onun ümumazərbaycan mədəniyyətinin tərkib hissəsi olduğunu bir daha təsdiq edir.

ƏDƏBİYYAT

1. Mustafayev A.N. İngiloyların maddi mədəniyyəti (tarixi-etnoqrafik tədqiqat). Bakı: Çəşioğlu, 2005. s.224
2. Paşazadə T. Əbu Müslim məscidi, “Cəmiyyət və din” qəzeti. 8-14 avqust 2013, № 29 (215). səh 9-15.
3. Mahabbat Pashayeva. THE HISTORY AND ETNOGRAPHY OF SHAHDAGH PEOPLES. Bakı: Rhazar University. 2014. p. 200
4. Şahmurad Qızılı “Qızı və qızılırlar” Bakı “Araz” nəşriyyatı, 1996, s.37
5. Məsədixanım Nemət., Azərbaycan pirləri. Bakı 1992, s.202
6. Məhəbbət Tofiq qızı Paşayeva. Qızıların etnik tarixi və etnoqrafiyası. s.173-183. Azərbaycan arxeologiyası və etnoqrafiyası 2016, № 1.
7. Q.C.Cavadov. Azərbaycanın azsaylı xalqları və milli azlıqları (tarix və müasirlik). Bakı, “Elm” nəşriyyat, 2000, 440 s.

Nazira Vidadi gızı Shalbuzova

ИССЛЕДОВАНИЕ МАТЕРИАЛЬНЫХ ПАМЯТНИКОВ КУЛЬТУРЫ СЕЛЕНИЯ ГРЫЗ ГУБИНСКОГО РАЙОНА

РЕЗЮМЕ

В статье рассматриваются материальные памятники культуры села Грыз Губинского района. Даются сведения о знаках и символах изображенных на мечете Абу-Муса, построенной наместником Аббасидского халифата Аббаса - Абу-Мусой Аль-Хорасани. Следует отметить, что одноименная мечеть кроме селения Грыз имеется также и в селах Хыналыг и Джек. Как и в других селах Шахдага, в селении Грыз сохранились доисламские места почитания. В статье сгруппированы пиры и места паломничества.

В то же время, в статье рассмотрены полуземлянки, места загонов и пещеры, связанные с основным занятием населения, а именно скотоводством и овцеводством.

Nazira Vidadi Shalbuzova

JUNIOR SCIENTIFIC EMPLOYEE OF THE INSTITUTE OF ARCHAEOLOGY AND ETHNOGRAPHY, ANAS AN INVESTIGATION OF THE CULTURAL MONUMENTS OF THE VILLAGE GRIZ OF GUBA REGION

SUMMARY

This article deals with the cultural monuments of the village of Griz of Guba region. There are given information about the signs and symbols of the Abu Mousa, which constructed by the viceroy of Abbasid caliphate Abbas Abu Mousa Al Khorasani. It is necessary to note that the mosques under the same name were built at Khinalig and Jek villages. As the other villages of the Shahdag area there are preserved pre-Islamic places of worship in Griz village. The places of worship are grouped in this article.

Here also given information about semi-dugouts, corrals and caves related cattle breeding, domestic and agricultural life of the people.



Şəkil 1. Ramazan baba piri



Şəkil 2. Ramazan babanın qəbri



Şəkil 3. pir İsa



Şəkil 4. At qəbri



Şəkil 5. Əbu Müslim məscidi



Şəkil 6. Əbu Müslim məscidi



Şəkil 7. Əbu Müslim məscidinin divarında yerləşən ərəbcə yazı



Şəkil 8. Hacı Əbdürrəhman baba məscidi



Şəkil 9. Hacı Əbdürrəhman baba məscidinin tavanı